



Unudulmaz Şükür Seyfullayev İmişli rayon orta məktəbinin bitirdikdən sonra 1949-1954-cü illərdə M.S.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsində təhsil almışdır.

Şükür müəllim 1954-cü ildə universitetdə ali təhsilini başa vurandan sonra doğma rayonuna qayıdaq, İmişli şəhərindəki 1 sayılı orta məktəbdə 1996-ci ilin aprelinə kimi dilədəbiyyat müəllimi işləmişdi. Gənc olmasına baxmayaraq tezliklə rayonda savadlı, qabaqcıl bir müəllim kimi ad-sana sahib olmuşdu. O, özünü Azərbaycan dili ve ədəbiyyatının kamil bilicisi kimi tanıtmaqla yanaşı, müəllim kollektivinin, şagirdlərin, valideynlərin də dərin hörmətini qazanmışdı. Şükür müəllim hələ tələbəlik illərindən başladığı ədəbi-bədii yaradıcılığını da böyük ilhamla davam etdirirdi. Həmin illərdə orijinal üslubda şeirlər yazan Şükür Seyfullayevin poeziyasından nümunələr "Azərbaycan gəncləri", "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan bədən tərbiyəsi" qəzetlərində dərc olunurdu.

Bir haşıye. Atam Cabbar 1941-1946-ci illərdə xidmət etdiyi ordu sıralarından tərxis olunduqdan sonra Qəribi Azərbaycanın Vedi rayonunun Gilanar kəndinə gələndə dedi ki, bizi yurd-yuvamızdan Kür-Araz ovalığına deportasiya edəcəklər. İndidən buradan çıxıb getmək lazımdır. Vətəndən didərgin düşən ailəmiz bir müddət Şəmkirdə, sonradan İmişli rayonunda məskunlaşmışdı.

1966-ci ildə İmişlidə rayon qəzetiinin yenidən nəşre başlaması xəbərini eşitdikdən sonra burda fəaliyyət göstərmək məqsədilə redaktor Cəfər Qarayevə müraciət etdim. O, imzamı mətbuat səhifələrindən tanıldığından məni korrektor vəzifəsinə qəbul etdi. İşə təzə başladığımızdan əməkdaşlarla tanışlığım yox idi. İlk günlərdən "Qızıl Ulduz" rayon qəzeti re-daktor müavini təyin edilən Şükür müəllim qayğı və diqqətini məndən əsirgəmədi. Bir dəfə

Yeri görünən adam

söhbət əsnasında dedi ki, vaxtilə mən də sizin yaşadığınız Şahverdili kəndində anadan olmuşam, həmkəndliyik. Bundan sonra biz bir-birimizlə həmdəm olduq. Vaxt gəldi hesabat-seçki yığıncağında məni redaksiya ilk partiya təşkilatı katibinin müavini seçdilər. Şükür müəllimin ilk partiya təşkilatının katibi olması münasibətlərimizi daha da doğmalaşdırıldı.

Bu minvalla redaksiyada ədəbi işçi, uzun müddət şöbə müdürü, Şükür müəllim redaktor təyin ediləndən sonra isə redaktor müavini vəzifəsində işlədim.

Bunları xatırlamaqla demək istəyirəm ki, atasını erkən itirən dostum anasının himayəsində halal zəhmətə böyüyen, saf, vicdanlı, savadlı bir ziyanı kimi rayon ictimaiyyəti arasında böyük hörmət qazanmışdı. İmişlinin ləyaqətli ziyanlarından olan Hatəm Cavadov, Aslan Eminov, Alim Kərim Kərimov, Məmməd Məmmədov, Nəcəfqulu Hüseynov, İbrahim İbrahimov və başqalarını həmişə Şükür müəllimlə bir yerde görərdik. Onlar elmi-ictimai mövzularda, dünyanın gərdişindən səhətler edər, boş vaxtlarını mənalı keçirirdilər. Dostlar xeyirdəşərdə də bir yerde olardılar. O, rayonda yaradıcı bir insan, dadlı-duzlu şeir, hekaya, felyeton, oçerkər müəllifi kimi tanıtmaqla yanaşı, həm də bərk futbol azarkeşi idi...

Bildiyimə görə, Ş.Seyfullayev universitetdə təhsil aldığı illərdə müəllim-professor və tələbələr arasında böyük hörmət qazanmışdı. Şükür müəllim rayonda fəaliyyət göstərdiyi vaxtlarda belə, müəllimi professor Abbas Zamanov, tələbə yoldaşları Teymur Əhmədov, Vaqif Vəliyev və başqaları ilə tez-tez zəngləşər, onlarla hələval tutar, məktublaşardı. Professor Abbas Zamanovla daha çox yazışardı, müəllimin dən gələn məktubların ardı-arası kəsilməzdi. Abbas müəllim istedadlı tələbəsini universitetdə işləməyə, mövzu götürüb müdafiə etməyə və əsərlərini çap etdirməyə dəvət edərdi. Tələbə yoldaşı Teymur Əhmədov da Şükür Seyfullayevin gələcək taleyi ilə çox maraqlanırdı. O da tələbə yoldaşının yığışış Bakiya gəlməsini, fəaliyyətini bu böyük şəhərdə davam etdirməsini isteyirdi. Hətta bunu ondan təkidle xahiş edirdi. Lakin ailə vəziyyəti, anasının qocalığı, şəhərdə evinin olmaması, özünün də qəlbində alovlanan arzularına çatmağa imkan verirdi.

Onun həyatı uşaqlıq çağlarından çətinliklərə müşayiət olunurdu. Balaca Şükürün beş

yaşı olanda Bakı-İrəvan dəmir yolunda fəhlə işləyən atası İsmət Seyfulla oğlu Seyfullayev qəflətən vəfat etmişdi. O, xadi-mə işləyən anası Balaqız Orduxan qızı Mirzəyevanın himayəsində böyümüş və təhsil almışdı. Şükürün orta məktəb illəri Büyük Vətən mühabibəsine və sonrakı çətin dövrə təsadüf etmişdi. Özü də həmişə deyirdi ki, o bir tək inəyimiz olmasayı, ana-bala acıdan ölürdik. İnəyimizin verdiyi südün hesabına acliqdan xilas ola bildik. Nə etmeli, o zaman hamının vəziyyəti ağır idi. Amma inanırdı ki, çətinliklər arxada qalacaq, xalqın həyat səviyyəsi yaxşılaşacaqdı.

Bu ümidiylə yaşayan məktəblı oğlan dərs əlaçısı olması, nizam-intizami, vətənpərvərliyi ilə yoldaşlarından seçilirdi. Elə bu keyfiyyətlərinə görə də orta məktəbi bitirən kimi onun rayon Xalq Maarif Şöbəsində katib işləməsinə razılıq verdilər. Bu vəzifədə çalışarkən o, özünü bacarıqlı, işgüzər, tələbkar və savadlı bir kadr kimi göstərmışdı. İlk əmək fəaliyyəti XMŞ-nin kollektivi tərəfində bəyənilmiş, bundan sonra onu metodist vəzifəsinə irəli çəkmişdi-lər.

O zaman ədəbiyyat həvəskarlarının əksəriyyəti Şükür müəllimin ətrafında cəmləşərək qələmə aldıqları hekayə və şeirlərini oxuyar, ondan məsləhət alardılar. Şükür müəllim rayon qəzetində fəaliyyətə başla-diqdan sonra onun bədii yaradıcılığını daha da inkişaf etdirməsinə və ədəbi qüvvələri öz ətrafında birləşdirməsinə əlvərişli şərait yaranmışdı.

Şükür Seyfullayev rayon qəzeti ndə redaktor müavini, sonralar redaktor vəzifəsində işlədiyi vaxtlarda qəzeti səhifələrində bir-birindən maraqlı yazıları dərc olunduğundan İmişli camaati onu böyük həvəslə oxuyur, müəllifin şəxsiyyətinə və ədəbi yaradıcılığına böyük ehtiramla yanaşırıdlar.

Şükür müəllim rayon qəzeti ndə rəhbərlik etdiyi vaxtlarda onun bütün müsbət keyfiyyətləri üzə çıxmışdı. Kollektivə bir ailə kimi baxır, hamiya əlindən gələn köməkliy göstəridi. O, redaksiyada gözəl əhval-ruhiyyə yaradır, adamlara qayğı ilə yanaşırı. Her kəsin uğuruna uşaq təki sevinər, kəderinə şərrik olar, çətinə düşənə qayğı göstərər, dayaq durardı. Eh, onun xeyirxahlığından o qədər danişmaq olar ki...

Universitetdə oxuduğum vaxtlardı. Bir dəfə məni qasqa-baqlı gören Şükür müəllim xəbər aldı ki, Səməd müəllim, ni-yə kefsizsən?

Dedim ki, tələbənin üç dərdi

varsı, biri kəsirinin olmasıdır. Belə olanda mən necə şad ola bilərəm... Şükür müəllim təcəübünləndi:

—Sən ki yaxşı oxuyursan, bəs bu kəsir hardandı?

Əhvalatı danişdim. Dedim ki, Vaqif Vəliyev imtahan vaxtı qrupda bir tələbədən soruşdu ki, "İlliada" və "Odisseya" əsərlərini kim yazıb? Tələbə yoldaşım cavab verə bilmədi. Mən ona kömək məqsədilə cavabını astadan deyəndə, Vaqif müəllim bunu eйтdi və hər ikimiz də qeyri-kafi qiymət verdi.

Şükür müəllim mənə ürəkdirək verdi, dedi fikir vermə düzələr, Vaqif müəllimlə tələbə yoldaşı olmuşuq, elə bilirom sözümüz yerə salmaz. Ertəsi gün o, mənimlə Bakıya getdi. Universitetdə Vaqif müəllimlə bir-birini qucaqlayıb çox mehriban görüşdüler. Şükür müəllimin Bakıya gəlşinin səbabını biləndə Vaqif müəllim o hadisəni xatırlayaraq gülümsündü, kəsir məsələsini dostuna da-nışdı. Belə mehriban görüşsəhəbətdən sonra Şükür müəllimin başqa söz deməsinə ehtiyac qalmadı.

Sonralar da nədəsə çətinə düşəndə redaktoruma müraciət edər, o da köməyini əsirgəməzdidi.

Cəsaretli rehber, gözəl və mehriban dost kimi həmişə köməyimizə çatardı. Şükür müəllimin həm də yaxşı yoldaşlığı vardi. Bir dəfə onunla İrəvana getmişdim. Yol-yoldaşımın şirin, dərin, məzmunlu söhbətlərindən yolu necə gedib-gəldiyimi də bilmədim. Biz orada "Anı" mehmanxanasında yerleşmişdik. Həmin gün "Neftçi" "Ararat" a qalib gəlmədi. Biz stadiona getmədik, elə mehmanxanadan futbolun gedisiini izlədik. "Neftçi"nin qələbəsini dəfələrlə alqışladıq. Şükür müəllimin sevincində ürəyi köksünə siğmirdi. O, tez-tez foyeyə çıxaraq ermənilərə yandıqındı verirdi. Həmin gün onun sevinci nəinki otelə, heç İrəvana da siğmirdi...

Son dəfə ağır xəstə olanda oğlu İsmətə evimizə mənə baş çəkməyə gəlmədi. Təzə kostyumda idi. Bu geyimdə o, çox gözəl görünürdü. O görkəmi, şuxluğu hələ də gözümüz qabağından getmir. Mənə ürək-dirək verdi, fikir eləmə, sağlamacaqsan, sən yaşaya-caqsan, - dedi.

Bir neçə gündən sonra eşitdim ki, gözəl insan, ləyaqəti vətən oğlu Şükür Seyfullayev dünyasını dəyişib. Xəstəliyimlə əlaqədar dəfnində iştirak edə bilmədiyimə görə indi də əzab çəkir, heyfslənirəm...

Səməd İSMAYILOV,
İmişli rayonunda çıxan "Xalq sözü" qəzeti ndən baş redaktoru.